

## **Beynəlxalq Energetika Agentliyi (International Energy Agency, İEA)**

Beynəlxalq Energetika Agentliyi avtonom beynəlxalq orqan olaraq İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (İƏİT-OECD) çərçivəsində 1974-cü ildə Parisdə yaradılıb. Hazırda təşkilat Avropanın OECD təşkilatının 29 üzv ölkəsini özündə birləşdirir. Təşkilatın əsas məqsədi dünya enerji resurslarının və energetik xidmətlərin tələb və təklif strukturunun təkmilləşdirilməsi sahəsində beynəlxalq əməkdaşlığın dəstəklənməsidir. Təşkilat reallıqda enerji resurslarının idxalçı ölkələrinə köməyi həyata keçirir.

Agentlik funksional olaraq üzv ölkələrin maraqlarına uyğun məlumat mərkəzi və məsləhətçi rolunda çıxış edir. Agentlik həmçinin, enerji təhlükəsizliyi. İqtisadi inkişaf və ətraf mühitin qorunması vəzifələri funksiyalarını da özündə birləşdirir.

Azərbaycan Agentliyin üzvü deyil. Buna baxmayaraq təşkilatın tədbirlərində mütəmadi olaraq iştirak edilir.

16-18 aprel 2015-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində Avropa Komissiyası və Beynəlxalq Enerji Agentliyi tərəfindən birgə təşkil olunan Mərkəzi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin enerji siyasəti icmalına həsr olunmuş nəşrlərin təqdimatı keçirilib. Tədbirdə Energetika Nazirliyinin nümayəndəsi iştirak edib.

16-20 oktyabr 2017-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində Beynəlxalq Enerji Agentliyinin EU4Energy proqramı çərçivəsində enerji səmərəliliyi mövzusunda təlim seminarı keçirilib. Tədbirdə Energetika Nazirliyinin nümayəndə heyəti iştirak edib. Tədbirdə enerji effektivliyi sahəsinin inkişaf etdirilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi, bu sahədə maarifləndirmə tədbirləri, enerji səmərəliliyinin stimullaşdırılması və enerji effektivliyi layihələrinə investisiyaların cəlb edilməsi kimi məsələlərə diqqət yetirilib.

24-25 oktyabr 2017-ci il tarixində Bakı şəhərində EU4Energy proqramı çərçivəsində “Enerji səmərəliliyi sahəsində siyasətin işlənməsi və həyata keçirilməsi ilə bağlı ixtisaslaşma üzrə Milli seminar” və “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı Nazirliklər arası işçi qrupun ikinci iclası keçirilib.

12-17 noyabr 2017-ci il tarixində Beynəlxalq Enerji Agentliyinin “EU4Energy” proqramı çərçivəsində “Müxtəlif Bərpa olunan Enerji Mənbələrinin Şəbəkəyə İntegrasiyası, Təqdimat və İnkişaf Siyasəti Forumu”nda iştirak məqsədilə Energetika Nazirliyinin əməkdaşları Eldar Şiriyev və Otel Hüseynov Belarusda səfərdə olublar.

2018-ci ilin 12-16 mart tarixlərində Ukraynanın Odessa şəhərində “EU4Energy” Proqramı çərçivəsində Beynəlxalq Enerji Agentliyi tərəfindən təşkil edilmiş “Aylıq Statistika Təlim və Mərkəzi Asiya, Qafqaz, Şərqi Avropa Ölkələri üçün Regional Treninq” həftəsi keçirilib və təlimdə Energetika Nazirliyinin əməkdaşı Həsən Abasov iştirak edib.

2018-ci il 21 may tarixində E4Energy proqramı çərçivəsində Energetika sektorunun uzunmüddətli inkişaf strategiyasının hazırlanması metodologiyası ilə bağlı Energetika Nazirliyində Enerji Xartiyası ekspertlərinin və aidiyyəti qurumların nümayəndələri iştirakı ilə iclas keçirilib.

2018-ci ilin 5 iyul tarixində Energetika Nazirliyində aidiyyəti qurumlar və Enerji Xartiyası nümayəndələrinin iştirakı ilə Avropa İttifaqının “EU4Energy” Proqramının dəstəyi çərçivəsində enerji sektorunun inkişaf strategiyası üzrə beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə iclas keçirilib.

2018-ci il 12 sentyabr tarixində Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birolun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfəri çərçivəsində Energetika Nazirliyində nazir Pərviz Şahbazovla görüşüb. Sonra nazirlikdə Fatih Birolun “Qlobal enerji perspektivləri və

onların Azərbaycan üçün nəticələri” mövzusunda təqdimatı dinlənilib. Fatih Birolun səfərinin yekunları ilə bağlı brifinq də keçirilib və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

2018-ci il 26 sentyabr tarixində Avropa İttifaqının EU4Energy Proqramının dəstəyi, Energetika Nazirliyi, Avropa Komissiyası, Beynəlxalq Enerji Agentliyi, bir sıra dövlət qurumlarının nümayəndələri və ekspertlərin iştirakı ilə Azərbaycanda uzunmüddətli enerji strategiyasının hazırlanması metodologiyasına dair seminar keçirilib.